

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının

2014-cü il “26” noyabr tarixli “257/7” sayılı

qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatası Şurası yanında

Beynəlxalq əlaqələr üzrə Komitənin 2014 – 2015-ci illər üzrə

İŞ PLANI

Sıra N-si	Tədbirin adı	Hansı sənədə əsasən hazırlanır	İcra müddəti	Məsul icraçılar	Qeyd
1.	Komitənin 2014-2015-ci illər üzrə iş planının hazırlanması	Komitənin əsasnaməsi	Noyabr 2014-cü il	L.Bayramova	
2.	Auditorlar Palatasının beynəlxalq və xarici peşəkar qurumlarla əlaqələrinin inkişaf etdirilməsi	_____” _____	Mütəmadi	Komitə üzvləri	
3.	Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Bakı şəhərində keçiriləcək illik ümumi iclasının təşkilində iştirak etmək	_____” _____	Mart-aprel 2015-ci il	Komitə üzvləri	
4.	Beynəlxalq Mühasiblər Federasiyasında (BMF-da) üzvlük öhdəlikləri çərçivəsində məlumat mübadiləsi və peşəkar auditor təşkilatının fəaliyyətinin uyğunlaşdırılması üzrə işlər aparmaq	_____” _____	Mütəmadi	Komitə üzvləri	
5.	Beynəlxalq Audit Standartlarının (BAS-ın) tərcüməsi və dərc olunmasına icazə məsələləri üzrə BMF ilə qarşılıqlı əlaqə	_____” _____	Zəruri hallarda	Komitə üzvləri	
6.	Auditorlar Palatasının üzvlərini beynəlxalq və xarici təşkilatların xəbərləri və məlumatları ilə təmin etmək	_____” _____	Mütəmadi	Komitə üzvləri	
7.	Beynəlxalq peşəkar auditor təşkilatlarında auditorların maraqlarını təmsil etmək	_____” _____	Mütəmadi	Komitə üzvləri	
8.	Azərbaycan auditinin dünyanın auditor cəmiyyətinə inteqrasiyası ilə bağlı Şuraya təkliflər vermək.		Mütəmadi	Komitə üzvləri	
9.	Beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyasının audit, mühasibat uçotu, etika, peşəkar mühasiblərin təhsili sahəsində məktub və sənədləri ilə işi təşkil etmək	_____” _____	Mütəmadi	Komitə üzvləri	
10.	Audit və mühasibat uçotu, peşəkar təhsil, etika sahəsində beynəlxalq və yerli təşkilatların fəaliyyəti, beynəlxalq proqramlar barədə məlumatlar yaymaq	_____” _____	Mütəmadi	Komitə üzvləri	

11.	Audit, mühasibat uçotu, etika, peşəkar təhsil sahəsində beynəlxalq sənədlər, metodik və digər ədəbiyyatın azərbaycan dilinə tərcüməsini təşkil etmək	_____” _____	Zəruri hallarda	Komitə üzvləri	
12.	Mövcud BMHS-yə dəyişikliklər və yeni standartların qəbulu ilə bağlı seminarlar haqqında məlumatları yaymaq	_____” _____	Zəruri hallarda	Komitə üzvləri	
13.	Komitənin fəaliyyəti ilə bağlı illik hesabat hazırlamaq və Palatanın veb saytında dərc etmək	_____” _____	Dekabr 2015-ci il	Komitə üzvləri	
14.	Beynəlxalq təşkilatlardan əldə edilmiş və hazırlanmış sorğuları məlumat bazasına daxil etmək, habelə mövcud cavabların uçotunu təşkil etmək	_____” _____	Mütəmadi	Komitə üzvləri	
15.	Palatanın Şurası yanında digər Komitələr ilə qarşılıqlı münasibətləri təmin etmək	_____” _____	Mütəmadi	Komitə üzvləri	
16.	Komitənin keçirdiyi iclas və digər tədbirlər barədə Palatanın internet sahifəsində yerləşdirmək üçün məlumatlar hazırlamaq	_____” _____	Iclasın keçirildiyi müddətlərdə	Komitə üzvləri	
17.	Beynəlxalq audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişlərinin bağlanması. ABŞ, Yaponiya və Almaniya.	_____” _____	2015-ci il	Palatanın struktur bölmələri ilə birgə	
18.	Təhsil və Gənclər və idman nazirlikləri ilə əməkdaşlıq sazişlərinin bağlanması	_____” _____	Yanvar–aprel 2015-ci il	Palatanın struktur bölmələri ilə birgə	

Beynəlxalq əlaqələr üzrə

Komitənin sədri

L.Bayramova